



**İlqar
Müzəffəroğlu**
*Azərbaycan
Jurnalistlər
Birliyinin üzvü*

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarından biri olan Nəsib bəy Yusifbəylinin adı hər kəsə yaxşı tanışdır. Amma onun atası, böyük ziyalı və fədakar siyasi xadim Yusif bəy Yusifbəylinin hayatı haqqında çox az adam məlumatlıdır. Yusif bəy Gəncədə çox məşhur bir nəslin nümayəndəsi olub. Onun atası Həsim bəy Gəncə xanı Cavad xanın vəziri Usub bəyin nəvəsi idi. 1804-cü ildə Gəncənin müdafiəsi zamanı Cavad xan şəhid olanda rus zabiti onun meyidinə tüpürmək istəyib. Bu zaman onun qaynı və veziri olan Usub bəyin oğlu Eyyub bəy insanların arasından çıxaraq rus zabitini öldürüb.

1852-ci ildə belə bir ziyalı ailədə dünyaya göz açan Yusif bəyin böyüyüb tərbiyə almışında ailə mühitinin önemli rol olmuşdur. Təsadüfi deyil ki, o, ırsən keçən bu dəyərləri sonradan öz

Məktəbdə cəmisi 7 şagird oxuyordu. Onlardan dördü erməni, ikisi yəhudü, biri isə Yusif bəy idi. Məktəbin müəllimləri Tiflisdən gelirdilər.

Bu fədakar qadın oğlunu oxutmaq, Peterburqda universitetə qoymaq üçün elindən gələni edir. Hətta Gəncə qubernatorunun verdiyi sənəd əsasında Rusiya çarı II Aleksandrın qəbuluna gedir. Çarın qardaşı Yusif bəyin anaşı ilə birlikdə qəbul edir və beləliklə, Yusif bəy Peterburq universitetinin hüquq fakültəsinə qəbul olunur. Burada ali təhsilini başa vuran gənc hüquqşunas Gəncəyə qaydırır. İlk addimdən ən aşağı işlərdən birinə - Yelizavetpol (Gəncə) qəza məhkəməsinə təcüməci vəzifəsinə götürülür. Şahidlərin xatırladığına görə, Yusif bəyin ailesində həmisi vətənpərvərlik, müstəqillik haqqında söhbətlər getmişdir.

yaşım var idi. Atamla bərabər mən və əmim oğlu da qubernatorun qəbulunda olduq. Qubernator bize Yusif bəyin Hacikənddəki evinə od vurmağı tapşırıdı. Tapşırığa ele həmin günün axşamı emel olundu".

Yangından sonra evin birinci mərtəbəsini Yusif bəy bərpə etdirib. Sovet vaxtı isə bu evin bir hissəsində mülki müdafiə komitəsi yerləşib. Bu ev sonra tərxi qərarlarının verildiyi bir ocaq olub. 1905-ci ildə erməni quldurlarının fəallaşlığı bir vaxtda, Yusif bəy, oğlu Həmid bəy, dostu və qohumu Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədov bərpə edilmiş evde "Türk sosial-federalist inqilabçı" adlı komitə yaratmağı qərara alırlar. Məhz həmin təşkilat Azərbaycana muxtarıyyət verilməsi və Rusyanın federalist şəkildə qurulması ideyasını qoyan ilk siyasi qüvvə olur. Ko-



Qəhrəman bir nəslin yetirməsi

Böyük Azərbaycan vətənpərvəri Yusif bəy Yusifbəyli



Yusif bəyin "inqilabçı" evi

Yusif bəyin Hacikənddəki ikimərtəbəli yaylaq evinə Gəncənin sayılıb-seçilən adamları yığışardı. İstiqlal, müstəqillik, muxtarıyyət haqqında söhbətlər gedərdi. O zamanlar Hacikənddə qubernatorun da yaylağı var idi. Qubernatora Yusif bəyin evində yığıncaqlar keçirilməsi barədə məlumat çatır və o, ermənilərə evi yandırmış göstərişi verir. 1905-ci ilin yanvarında ermənilər həmin evi yandırırlar. Çox illər sonra yanğını bilavasitə törədənlərdən bir bunu etiraf edir. 1964-cü ildə Hacikənddəki "İnşaatçılar" pioner düşərgəsində ermənilərin yaşadığı Çaykənd kəndindən olan 80 yaşılı erməni Levon düşərgədə ocaqçı işləyir. Levon danışmış ki, "1905-ci ildə Gəncə qubernatoru atamı yanma çağırırdı, O vaxt 21 yaşım var idi. Atamla bərabər mən və əmim oğlu da qubernatorun qəbulunda olduq. Qubernator bize Yusif bəyin Hacikənddəki evinə od vurmağı tapşırıdı. Tapşırığa elə həmin günün axşamı emel olundu"

mitənin əsasında "Qeyrət" təşkilati yaradılır. Bəzi sənədlərdə "Tatar sosialistlər, federalistlər, inqilabçılar partiyası" adlanan təşkilatın rəhbərliyinə Ələkbər bəy Rəfibəyli, Yusif bəy Yusifbəyli, Ələsgər bəy Xasməmmədov və Həmid bəy Yusifbəyli daxil idi. O zaman el ağısaqqalı Ələkbər bəy Rəfibəyli həmin partiyanın rəhbərliyinin Həmid bəy Yusifbəyliyə tapşırılmasını təklif etmişdi.

Azərbaycan uğrunda müqəddəs mübarizə

Bu dövrə "Qeyrət" partiyası Gəncədə çox işlər gördü. Amma onlar çarizmin fitvası ilə 1905-ci ildə erməni-dاشnak quldurları tərəfindən azərbaycanlılara qarşı töredilən soyqırımla qarşısını ala bilmedilər. Qırğınların qarşısını

də Yusif bəyin qohumları olub.

Beləliklə, həm "Qeyrət", həm də "Difai" partiyasının əsasən gizli yığıncaqları Yusif bəyin Hacikənddəki "Lemsə bulağı" deyilən yerdəki yaylaq evində keçiriliirdi. Bu ev şəhərdən nisbətən uzaq ərazidə yerləşdiyinə görə təhlükəsiz sayılırdı.

"Difai"nın Mərkəzi Komitəsi Bakıda olsa da, Gəncə təşkilatı daha nüfuzlu və fəal idi. Bu təşkilata ilk dəfə Mirzə Məhəmməd Pişnamazzadə sədrlik edib. M.M.Pişnamazzadə "Difai"nın fealiyyətinə görə Kazan şəhərinə sürgünə göndərilib. Bundan sonra "Difai"nın Ələkbər bəy Rəfibəyli sədrlik edir. Təşkilata Həmid bəy Yusifbəyli, Ələsgər Xasməmmədov, Məşədi Əli Rəfiyev, M.Qaziyev, Molla İsmayılov, Q.M.Həmzəyev daxil idi.

rəhbərliyi ilə "Qeyrət" siyasi are-naya yeni ad altında - "Türk-ədəmi-mərkəziyyət" partiyası kimi daxil oldu. Bundan sonra Yusif bəy siyasi fəaliyyətini dayandırdı.

Şahidlərin sözlərinə görə, Yusif bəy çox xeyirxah, kövrək bir insan olub. Hamiya əl tutub, köməyini esirgəməyib. Dayəsinin eri bir Novruz bayramı axşamı Yusif bəyə çuxa bağışlayır. Yusif bəy cavab olaraq ona deyib ki, sən mənə çuxa bağışladın, mən də sənə olduğunuz evi bağışlayıram. Gəncə toxuculuq kombinatının ərazisi, yeni İrəvan qəsəbəsinin sahəsi, "Quruqov" adlanan torpaqlar, Gəncənin kenarındaki Quşqara deyilən yerdən ağ torpaqlar Yusif bəyə məxsus olub.

MTN-in arxiv sənədlərindən malum olur ki, şəhərin kənarında Yusif bəyin kərpic zavodu da var-

Yusif bəyin Hacikənddəki ikimərtəbəli yaylaq evinə Gəncənin sayılıb-seçilən adamları yığışardı. İstiqlal, müstəqillik, muxtarıyyət haqqında söhbətlər gedərdi. O zamanlar Hacikənddə qubernatorun da yaylağı var idi. Qubernatora Yusif bəyin evində yığıncaqlar keçirilməsi barədə məlumat çatır və o, ermənilərə evi yandırmış göstərişi verir. 1905-ci ilin yanvarında ermənilər həmin evi yandırırlar. Çox illər sonra yanğını bilavasitə törədənlərdən bir bunu etiraf edir. 1964-cü ildə Hacikənddəki "İnşaatçılar" pioner düşərgəsində ermənilərin yaşadığı Çaykənd kəndindən olan 80 yaşılı erməni Levon düşərgədə ocaqçı işləyir. Levon danışmış ki, "1905-ci ildə Gəncə qubernatoru atamı yanma çağırırdı, O vaxt 21 yaşım var idi. Atamla bərabər mən və əmim oğlu da qubernatorun qəbulunda olduq. Qubernator bize Yusif bəyin Hacikənddəki evinə od vurmağı tapşırıdı. Tapşırığa elə həmin günün axşamı emel olundu"

almaq məqsədi ilə Əhməd bəy Ağayev 1906-ci ildə Şuşada "Difai" partiyası yaratdı. Yeni yaradılmış "Difai" partiyası ən çox Gəncə və Gəncə quberniyasında fəaliyyət göstərirdi.

Bu partiyanın Gəncə təşkilatının sədri Mirzə Məhəmməd Pişnamazzadə, müavini isə Ələkbər bəy Rəfibəyli idi. Yusif bəy və Həmid bəy Yusifbəyli, Ələsgər bəy və Ələsgər bəy Xasməmmədov qardaşları, Həsən bəy Ağayev, Məhəmməd Hüseyn Rəfiyev təşkilatın ən fəal üzvləri idilər. Məlumat üçün bildirək ki, Həsən bəy Ağayevlə Xasməmmədilər

Vətənpərvər insanların yaratdığı "Difai"nin əsas məqsədi ermənilərin rusların köməyi ilə azərbaycanlılara qarşı törədikləri zorakılığın ve soyqırımanın qarşısını almaq idi. Xalq arasında bu təşkilat "Qisas" da adlanırdı. Bu dövrə erməni terrorunun qarşısını almaqda, eləcə də erməni qatillərini cəzalandırmaqdə qorxmaz, iğid, qaçaq Dəli Alının fəaliyyəti böyük olub. "Difai"nın fəaliyyəti nəticəsində demək olar ki, Gəncədə erməni terroruna son qoyulmuş.

1917-ci il fevral inqilabından sonra Nəsib bəy Yusifbəylinin

məş. Yusif bəy Gəncəye üç kehriz çəkdi. Həmin kehrizlərdən biri Yusif bəyin məhələsində, biri toxuculuq kombinatının ərazisində, biri isə yeni İrəvan qəsəbəsi yerləşən yerdə olub. 1960-ci illərin əvvəllerinə qədər fəaliyyət göstərən kehrizlər baxımsızlıqdan batıb.

Yusif bəy 1922-ci ildə uzun süren xəstəlikdən sonra vəfat edib. Ölümünün süretlənməsinə səbəb isə Nəsib bəyin qətlə yetirilməsi xəberi olub. Bundan sonra da Yusifbəyilər nəslə Sovet hakimiyyəti dövründə böyük təqiblərə məruz qalıb.